

**Əgər siz işləyirsinizsə, əmək müqaviləniz varsa və işinizi itiribsinizsə, ayda 200 lari təminat necə alabiləcəyinizi örgənin**

***Nəzərə alın!***

- **200 larilik təminat alma hüququ yoxdu** o şəxslərin hansılar ki, 2020-ci ilin birinci kvartalında aylıq alıblar: büdcə orqanından, Milli Bankdan, Milli Tənzimləmə Orqanından, hissələrinin 50 faizdən çoxunun sahibi dövlət, muxtar respublika və bələdiyyə olan müəssisədən və ya bucür müəssisəsi tərəfindən yaradılan müəssisədən.

**Bucür qurumlardır, məsələn:**

- Nazirliklər
- Bələdiyyələr
- Dövlət və ya yerli özünüidarə etmə tərəfindən yaradılan İctimai Hüquqlu Hüquqi Şəxslər – (eyni zamanda ictimai məktəblər, teatrlar, ansambıllar və muzeylər)
- və s.

Müəyyən edilmiş istisnalardan başqa qalan başqa tipli bütün müəssisələrdə işlə təmin olunmuş şəxslər, əgər müvafiq tələbləri təmin edərlərsə təminat alma hüququndan yararlanı biləcək.

**1. Əgər işlə təmin edilmişdimsə, hansı halda və nə miqdarda təminat alabiləcəm?**

Əgər siz 2020-ci ilin birinci üç ayında heç olmasa birində işləyirdinizsə və əmək haqqı alıbsınızsa (*bu barəsində sizi işlə təmin edən şəxs Gəlirlər Xidmətinə məlumat verməli idi*) və fəvqaladə vəziyyət müddətində sizin əmək müqavilənin ləğv edilibsə və ya dayandırılıbsa və artıq aylıq alabilmirsinizsə, **sizin hüququnuz var ki, bu proqram qüvvəyə mindikdən 6 ay ərzində ayda 200 (iki yüz) ləri miqdarında təminat alınız.**

**2. Əgər mart ayının əmək haqqını aprel ayında almışamsa, ancaq real olaraq aprel ayından işləmirəmsə, aprel ayı üçün 200 larilik təminat alabilərəmmi?**

Əmək haqqını aprel ayında aldıqınıza görə və Gəlirlər Xidmətinə bu barəsində məlumat aprel ayında bildirildiyinə görə siz sadəcə may ayından etibarən təminat alma hüququndan yararlanı biləcəksiniz.

**3. Necə davranmalıyam və hansı quruma müraciyyət etməliyəm ki, ayda 200 larilik təminat alabilim?**

Siz hec bir quruma müraciyyət etməməlisiniz, sizin işlədiyiniz şirkət və haradan ki ya azad olunubsunuz yada müvəqqəti olaraq əmək müqaviləniz dayandırılıb - **ən gec hər ayın 15-nə kimi**

elektron formada Gəlirlər Xidmətinə 2020-ci ilin birinci kvartalında- yanvar, fevral, mart aylarında heç olmasa bir dəfə əmək haqqı vermiş və keçən ay həmin şəxslərə əmək haqqı verməməsi barəsində xüsusi siyahı təqdim etməlidir.

#### **4. Gəlirlər Xidmətinə işlə məmin edən şirkət tərəfindən məlumat verildikdən sonra o, nə edir?**

Gəlirlər Xidməti bu məlumatlar üzərində işləyir və 200 lərlilik təzminat almaq hüququ olan müvafiq şəxslərin siyahısını hazırlayır və onu təzminat veriləsi ayın ən gec 20 dək İşlə Təmin Etmə Agentliyinə təqdim edir.

#### **5. 200 lərlini nə vaxt və haradan alacam?**

İşlə Təmin Etmə Agentliyi təzminatınızı sizin bank hesabınıza köçürəcək, **əmək haqqı almadığınız ayın sonrakı ayının ən gec 30 nadək**. Məsələn şəxs may ayında əmək haqqı alabilməyibsə, onun müvafiq təzminatı ən gec iyun ayının 30 nadək köçürüləcək.

#### **6. 200 lərlilik təzminat 6 ay müddət bitməmişdən öncə hansı halda dayandırıla bilər?**

Təzminatın verilməsi dayandırılacaq əgər:

- a) Yenidən işləməyə başlayarsanız və 2020-ci ilin 1 may tarixindən sonra vergi orqanına bunun barəsində məlumat daxil olarsa
- b) Ərizə ilə təzminatın verilməsinin dayandırılmasını istəyərsəniz.
- q) Əgər Gürcüstan vətəndaşısınızsa və Gürcüstan vətəndaşlığından çıxarsanız və ya Gürcüstan vətəndaşlığını itirərsəniz.

#### **7. 2020-ci ilin birinci kvartalında işlə təmin olunmuşdum, əmək haqqımda köçürülürdü, ancaq işdən çıxarıldım, eyni zamanda kiçik biznesim var 300 lərlilik təzminat almaq üçün olan şərtlərdə cavab verirəm, hüququm varmı həm hər aylıq 200 lərlilik təzminat alım və həm də özünü ilə təmin edən şəxslər üçün nəzərdə tutulan 300 lərlilik təzminat alım?**

Hər iki təzminatı bir yerdə alabilməyəcəksiniz və belə hal olarsa sizin 200 lərlilik təzminat alma hüququnuz olacaq.